

Əzim Əliyev
Azərbaycan Dillər Universiteti

FOLKLOR NÜMUNƏLƏRİNDE PSİKOLOJİ TƏSİR VASİTƏLƏRİ

Açar sözlər: *folklor, milli şür, mədəniyyət, milli dəyərlər*

Keywords: *folklore, national consciousness, culture, national value*

Ключевые слова: *фольклор, национальное сознание, культура, национальная ценность*

“Xalqın epik və etnik yaddaşı onun folklorudur. Epos – sözün həqiqi mənəsində ana və beşik, etnosun özüdür, milli “mən”in və genin uyuduğu əbədi “yurd yeri”dir, baba ruhunun, ata soyunun, ana dilinin yaşadığı ilahi, sakral bədii yuva və ərazidir, yalnız türk ünvanlı hikmətin və irfanın, istəyin və arzunun, təsəvvür və təfəkkürün, ənənəvi aləmin bitib-tükənmədiyi xəzinədir” [3, s.3].

Dahi Sokratın psixoloji bir aforizmi var: “Sən özün-özünü dərk et, bütün dünyani dərk etmiş olarsan”. Həqiqət ondadır ki, milliətin özünüdərki onun folklorundan süzülüb gəlir, yəni bu süzgəc hər bir millətin, xalqın həyata baxış bucağı, qiymətləndirmə meyari rolonu ifadə edir”.

Folklor xalqların şifahi poetik yaradıcılığıdır. Folklorun tarixi ilk insan məskənlərinin meydana çıxmasına gedib çıxır. Etnosun hər cür fiziki və mənəvi təcrübəsi folklorda şifahi ənənə vasitəsi ilə reallaşan elmi biliklər toplusudur. Azərbaycan folkloru da bu torpaqlarda məskən salmış insanların yüksək mənəvi əxlaqi dəyərlərini, etik və estetik düşüncələrini özündə əks etdirən, şifahi ənənədə mövcud olan biliklər sistemidir.

“Folkloru bilmədən millətin psixologiyasını, müstəqil, milli, fərdi mentalitetin sabit, əbədi daşıyıcı kimi onun etnik “mən”ini ümumbehşəri və qlobal yaddaşa məhz bu “mən”lə təmsil olunan bədii arxetipi, fəlsəfi-estetik kodu və geni arayıb-axtarmaq, tapıb, ayırib incələmək qeyri-mümkündür” [3, s.4].

Məlumdur ki, hər bir millətin kimliyi haqqında tarixin yazılın və yazılmış qanunları mövcuddur, istənilən bir millət üçün ən müqəddəs bir anlayış var ki, o da Vətəndir. Tarixə nəzər salsaq Böyük Azərbaycan dövlətinin, Qudratlı Osmanlı imperiyasının sərhədləri bir neçə qitəni əhatə edib, ərazisinin bir tərəfində gün çıxanda, digər bir tərəfində gün batıb. Məlum olan və yaşınan tarixi hadisələr hər iki dövlətin ərazilərinin yağmalanmasına, qamçılanmasına, xəritələrinin yenidən işlənməsinə gətirib çıxarıb. Amma həqiqəti əks etdirən və öz dəyərini qoruyub saxlayan ortaq folklorumuz milli kimliyimizin rəmzi kimi yaşamaqdadır.

Azərbaycanın Xalq şairi Bəxtiyar Vahabzadənin “Latin dili” şeiri millətindən, mövqeyindən, ırqından asılı olmayaraq hər kəsə bir ismaric olaraq, millət üçün dilin, folklorun hansı mərtəbədə qərar tutduğunu, roلونu göstərir.

Məlumdur ki, millətin folklorunun yaşadılması və gələcək nəsilə ötürülməsi prosesi onun ədəbiyyatının cərayanları olan bayatılar, nəğmələr, atalar sözləri, eləcə dədini mərasimlər və digərləri vasitəsi ilə baş tutur. Biz bu prosesi daha çox

Əzim Əliyev. FOLKLOR NÜMUNƏLƏRİNDE PSİKOLOJİ TƏSİR VASİTƏLƏRİ

xalq üçün müqəddəs sayılan bayramlarda, toy və yas mərasimlərində, digər ümummilli tədbirlərdə görülür.

Psix.f.d. C.Aliyev “Azərbaycan folklorunda psixoloji yardım təcrübəsindən” adlı məqaləsində yazır: “Folklor texnikaları Azərbaycan psixologiyasının, o cümlədən psixoloji keçmişimizin parlaq səhifələri olmaqla yanaşı, həm də xalqımızın psixoloji mədəniyyət təcrübəsini, eləcə də, mədəni inkişaf səviyyəsini göstərir” [2, s.48].

Mərasim folkloru geniş və maraqlı olduğuna görə hər bir etnos üçün özünü-tanıtmış və təbliğat sahəsi hesab olunur. Məlumdur ki, mərasim folkloru şifahi ədəbiyyatın məhsulu sayılır və yazılı ədəbiyyatdan önce yaranıb. Hələ İbtidai icma dövründə insanlar təbiətdə baş verən hadisələrin aradan qaldırılması prosesini, həmin hadisələrin onların həyatına nə kimi təsir göstərcəyini bir çox rituallar vətəsi ilə bürüze veriblər. Bunun üçün fərqli üsullardan istifadə olunub. Rəqsər, magik sözlər, müxtəlif məzmunlu nəğmələr yaranıb, şamanlar, sehirbazlar, hoqqabazlar, falçılar insanları yönləndirici, həyatı işlərində yardımçı rolunu oynayıblar, sözün əsl mənasında müsyyən zaman içərsində təsir vasitələrinə çevriliblər.

Folklorumuzun ən zəngin janrlarından biri bayatılar sayılır. Bayatılar əsasən insanın lirik-fəlsəfi duygularını yüğcam poetik şəkildə ifadə edir.

Yenə gəldi Ramazan,

Mollalar oxur azan.

Barmaqların tökülsün,

Yarı əsgərə yayan.

Bayatiya diqqət yetirsək biz sevən gənc qızın həsrət hissini, onun öz sevgisindən kənar düşdüyüni duyuruq, bayram sevincini öz sevgisində qatmaq, öz sevgilisinə qovuşmaq harayı göz öünüə galır, arzusuna çata bilməməsinin acı nəticəsinin əzabları sezilir, onu öz sevgisindən ayrı salan, ona sevgi həsrəti yaşıdan, sevgilisini əsgərliyə aparan tərəfə psixoloji neticə olaraq bir nifrat, kədər, niskil yaşıanır.

Bilindiyi kimi, bayatılar etnosun keçidiyi tarixi yolun aynasıdır və etnoslar sanki bu aynada özlərini görməklə, göstərməklə özlərini daimləşdirir, gələcəyə ötürülməsi üçün əbədi yaddaş salnaməsi formalaşdırırlar.

Əzizim ötmək olmaz,

Köhləni ötmək olmaz

Elin atlığı daşı,

Yerdən tərpətmək olmaz.

Bu bayatıda isə biz görüruk ki, xalq tərəfindən qəbul edilən bir çox qaydalar öz silinməzliyini, elin qəbul etdiyi adət-ənənələr öz dəyərini daima qoruyur, qaldırılması mümkün olmayan daş kimi əbədi dəyişilməzliyə çevirilir.

Aile-məişət problemi bütün xalqlarda müzakirə obyekti olub, təbii olaraq qayınana-gəlin münasibətləri bunların içərisində xüsusi yer alıb.

Dağ başında qar olar,

Bağçalarda bağ olar.

Qaynana pis olanda,

Dərdə qalan yar olar.

Byatıda məzmun etibarı kimi qayınana tərəfindən danlaqlara, sıxıntılarla məruz qalan galin öz sevgisi, öz “yarısı” tərəfindən qayğı və nəvazış görəcəyi ümidiñin psixoloji yaşantılarını bürüzə verir.

Təbii hal olaraq insanlar həyatda müxtəlif haqsızlıqlarla üzləşirlər. Bəşər övladı yaranandan zəiflərin, kasib-füqarənin hüquqları daha çox pozulub, daha çox basqlara məruz qalıb.

Aya belə baxarlar,
Günə belə baxarlar
Arxası olmayanın
Evin belə yixarlar.

Bayatıdan görürük ki, bu təbəqədən olan insanlar qarşılaşdıqları çətinlikləri, hüquqlarının pozulmasını evlərinin yixiləsi kimi qiymətləndiriblər, bu acı halın yaşanmasında məhz özlərinin arxasız, kimsəziz olduğu üçün başlarına gəldiyini düşünübllər.

"Xam torpaqda manevr etmək asandır, lakin ciğir olmadığına görə orada azmaq ehtimalı da daha yüksəkdir" [7, s.5]. Folklor hər bir etnos üçün yaşam ciğiridir, keçmişini, indisini, gələcəyini istiqamətləndirən məşəldir.

Azərbaycan folkloru janr zənginliyinə malikdir. Epik folklor janrlarından nağıl və dastanlar, xalq müdürükləinin ifadəsi olan atalar sözleri və zərbi-məsəllər tarix boyu qonşu xalqların folklor və klassik ədəbiyyatına güclü təsir göstərir.

"Atalı qızın işi yekədir, atasız qızın dişi yekədir" burada biz insanların ünsiyyətdə üzləşdiyi sixıntıları görürük. Atası olan qızın gördüyü iş insanların tərəfin-dən təriflənir, şışirdilir, öne çekilir, amma kasibin qızında eyib axtarmağa başlanır, onun gözəlliyyinin dışları tərəfdən pozulduğu bilinir. Məzmunca bu sadə bir yanaşmadır ki, varlı-kasib arasında olan ayrı-seçkilik daim olub və olacaqdır. ("Arxalı köpək qurd basar").

Məlum olan budur ki, xalqın adət-ənənəsi, dini etiqadları əsasında formalas-şan folklor, insan ömrünün hər bir mərhələsini özünəməxsus şəkildə əks etdirən milli-mənəvi dəyərlər səhifəsidir, hər seydən əvvəl, ulularının keçmiş ilə bağlı tarixi məlumatlarla zəngin və qiymətli həqiqətin özüdür.

Biz tez-tez eşidir və yaxud da işlədirik: "Köhnə kışılardəndir". Bu ifadəyə anlayış kimi bir çox açılımdan baxıla bilər. Gənc nəslin yanaşım tərzi köhnəlik, arxaiklik daşıсадa, məzmun olaraq dostluğa sadıq, öz yerini bilən, elini-obasını tanıyb, hörmət bəsləyən, milli ruha sadıq olan, böyük-kiçik yeri gözləyən, söz sahibi olan birisi nəzərdə tutulur.

Həyati dəlillər göstərir ki, psixoloji ovqat və funksional vəziyyət etibarilə dualar da, alqışlar da pozitivliyi ifadə etmişdir. Dualar öz funksiyasına görə müxtəlif ola bilər: xeyir-dua vermək, yaxşılıq arzulamaq, uğur, xoşbəxtlik göttirmək və s. məqsədlərlə bağlı olur. Bundan başqa dini dualardan da istifadə olunur ki, bura-da başlıca cəhət insana can sağlığı, ruzi-bərəkət, yaxşılıq və uğur diləməkdir, bədnəzərdən qorunmaqdır. Bütün duaların kökündə sözün qüdrətinə olan inam durur. Məsələn, «Səni görüm xoşbəxt olasan», "Gözün aydın olsun".

Psixoloji təsir vasitəsi kimi andlar da öz funksiya etibarı iləgeniş anlam daşıyır. Dini təsəvvürlərə bağlı yaranan "Allah haqqı", "İmam haqqı", "Peyğəm-bər haqqı", "Vallah", "Billah", "Quran haqqı", eləcə də təbiətlə bağlı müqəddəs hesab olunan varlıqlardan "Gün haqqı", "Su haqqı", "Torpaq haqqı", "Bərəkət haqqı", "Çörək haqqı", ailəyə aid olan andlardan "Atamın canı haqqı", "Dədəmin canı haqqı", "Dayımın canı haqqı", "Əmimin canı haqqı" kimi ifadələrdən istifadə

olunur. Maraqlıdır ki, psixoloji yozum olaraq əksər hallarda obrazlarda kişi cinsinə üstünlük verilir.

"Ay, sənin saqqalın ağarsın", yəni insana uzun ömür yaşaması, ahilliq dövrünə yetişməsi, onun saqalının ağarması çağına çatmasını dileyir.

Atalar sözü və məsəllər epik janr olaraq fikrin bədii ifadəsinin bir misranın içində lakonik anlamanın təcəssümüdür.

"Qızını döyməyən, dizini döyər" bu atalar sözündə söhbət fiziki təziyyi anlamı daşımir, tərbiyəvi cəhətdən övlada vaxtında düzgün yanaşma, ona diqqətin daha çox yetirilməsi, əsasəndə qız uşaqlarına ailəyə, nəsilə bağlılıq hissələrini aşılamaqdan gedir. "Qızım sənə deyirəm, gəlinim sən eşit" atalar sözü də bunun davamı kimi baxıla bilər. Məzmun olaraq tərbiyənin örtürləməsi prosesinin düzgün tamamlanması, vaxtin, zamanın nə qədər önəmli olduğunu izah edir. "Əzizim əzizdir, tərbiyəsi ondan da əzizdir" məzmunca insanların əxlaqının onlara daha çox dəyər götirdiyini bildirir.

"Hırslı başda ağıl olmaz", psixoloji durum olaraq insan əsəbləşəndə, özünü-idarə, özününəzarət zəifləyir, verilən qərarlar yanlışlıqlara aparıb çıxarır.

"Yalançının evi yandı, heç kəs inanmadı" bu folklor nümunəsində yalan daşıyan insana cəmiyyətdə ona qarşı olan inamın, etimadın itirilməsinə gətirib çıxarılması, şəxsin öz nüfuzuna xələl göttirməsi prosesi yaşanır, psixolji təsir olaraq insanların yalandan qaçmağa, yalanın heç kəsə uğur göttirmədiyini, əksinə uçuruma sürüklediyini anladır. Professor S. Abdullayev "Qeyri-səlis dilçilik təcrübəsi" kitabında yazır: "Yalanın psixologiyası belədir ki, insan haqsızlığını, qüsür və qəbahətlərini, qeyri-səmimi dil davranışını etiraf etməkdən çox onu gizlətməyə, örtbasdır etməyə daha çox meyilli olur. Biz şirin, sərfəli və rahat yalanları arzuedilməz həqiqətdən daha həvəslə qəbul edir və çox vaxt yanıldığımızın fərqində də olmur uq. Bununla da zaman keçdikcə yalan dərk etmənin zəruri elementinə çevrilir" [1, s.49]. Gənc nəslə yalan danışmaq meyilindən çəkindirmək, ona aludəçilikdən və ya yalan asılılığından azad olmağa, həmçinin adətə çevrilməsinin qarşısını almaq üçün folklorumuzda yetərincə nümunələr var. "Yalan ayaq tutar, yeriməz",

Azərbaycan folklorunun özəlliklərdən biri də onundıgər türk xalqların folkloru ilə ortaç cəhətlərə malik olmasıdır. Bu xalqların şifahi söz sənətində bir çox mətnlərin üst-üstə düşməsi həmin örnəklərin vahid etnocoğrafi məkandan gəlməsini göstərir. Ortaç türk folkloruna aid olan dastanlar, "Oğuznamə"lər xüsusi bir silsilə təşkil edir.

Epic folklor janrlarından əfsanələr dən çox yayılıb və təbii olaraq məzmun cəhətdən dəyişgənliyə məruz qalıb. Beləki, bir bölgədə işlənən əfsanə, digər bölgədə başqa tərz və məzmunda ifadə olunur.

Azərbaycan qədim yaşayış məskəni olduguna görə bu torpaqlarda yaşayan insanların həyatı, yaşam tərzi daim araşdırılmağa, tədqiq olunmağa ehtiyac duyub.

Hamam hamam içinde,
Xəlbir saman içinde.
Dəvə dəlləklik eylər,
Köhnə hamam içinde.

Biz bu folklor nümunəsini Azərbaycanın görkəmli şairi Səməd Vurğunun "Komsomol" poeması əsasında çəkilmiş "Yeddi oğul istərəm" filmində Kələntər

obrazının dilindən eşidirik. Sovet hakimiyyətinin quruculuq illərində bölgelərə dövrün ideologiyasını təbliğ etmək üçün gəlmış gənclərin sonunun çatdığını, onların çağrılmamış qonaq olduqlarını, hamisinin axırının yerdə can verən komsomol Qəzənfər kimi olacağına ismaric olaraq işlədir. Ümumiyyətlə, bu nümunəni insanların öz yerlərində olmadığını, vəzifəyə və başqa mövqelərə gətiriləndə istifadə edirlər. Maraqlı olan budur ki, folklorşunas V.Xuluflu 1928-ci ildə çap etdirdiyi kitabında bu nümunəni tapmaca kimi vermişdir və açmasında yumurta adlandırılmışdır [6, s.40].

Daim insanların düşünməsini, onların nə etməli və necə etməli suallarla istiqamətləndirilməsi milli folklorun təsir gücündədir. "Sinən olan yerdə arxanı gülləyə vermə, oğul", "İgid igidi arxadan vurmaz", "Haqq nazilər, üzülməz", "Yaxşılığa yaxşılıq hər kişinin işidir, yamanlığa yaxşılıq ər kişinin işidir", "İlan gözlənməyən koldan çıxar", "Ehtiyat igidin yaraşığıdır", "İtlə yoldaşlıq et, çomağını yerə qoyma", "Məsləhətli don gen olar".

Nəticə olaraq, əslində folklorun yaşaması, eləcə də ötürülməsi prosesi insanlardan asılı olmayaraq psixo-təbii hal olaraq baş verir. Öz monolitliyini, davamlılığını qoruyub saxlayan folklor millətin, xalqın qədimliyinin, onun zəngin tarixi keçmişinin təcəssümü sayılır. Bizlər bu tarixin yaşaması və inkişafı namənə öz kimliyimizi unutmamalıyq. Məlumdur ki, folklor insanların, ümumilikdə hər bir etnosun temperament və xarakterinə aydınlıq gətirir, etnosun hansı xassəyə malik olduğunu görmək imkəni yaradır.

Ədəbiyyat

1. Abdullayev S.Ə. Qeyri-səlis dilçilik təcrübəsi. Bakı: "Victory", 2013.
2. Aliyev C.Q. Azərbaycan folklorunda psixoloji yardım təcrübəsindən. Psixologiya jurnalı. Bakı: Təhsil nəşriyyatı 2016 №1.
3. Azərbaycan folkloru antologiyası, II kitab (İraq-Türkman cildi) Bakı: "Nurlan", 2009.
4. Bayramov.Ə.S. Etnik psixologiya. Bakı: 2001.
5. Əlizadə Ə.Ə. Azərbaycan etnopsixologiyasına giriş. Bakı: 2006.
6. Kazımov A.Ə. Tapmacaların sırrı, Bakı: Elm və təhsil, 2017.
7. Quliyev H.H. Arxetipik azərilər: mentalitetin simaları. Bakı: Qanun Nəşriyyatı, 2010.

Summary

Means of psychological impact in folklore samples

Folklore samples are investigated as a psychological factor in the article. Psychological effect and belief formed on people as an example of expiession of the people's past is analysed in the article. Furthermore, types of folklore and national peculiarities and the impact of customs and traditions in the enrichment of the people's moral and aesthetic world are studied in the article.

Резюме

Психологические средства воздействия в образцах фольклора

В статье рассматриваются психологические средства воздействия в образцах фольклора. Автор исследует вопросы влияния видов фольклора и национальных традиций на духовно-эстетическую жизнь людей.